



MƏZUNLUQ MƏRASİMİ

Sentyabrın 29-da Aktyor evində Xəzər Universitetinin 35-ci məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər.

Azərbaycanın Dövlət Himninin ifası ilə başlanan mərasimdə əvvəlcə Xəzər Universiteti haqqında film nümayiş etdirildi. Sonra məzunlara diplomlar təqdim olundu. Diplomları bakalavrlara prorektorlar Məhəmməd Nuriyev və Rafiq Əhmədov, fakültə dekanları, departament müdirləri və müəllimlər, magistrələr universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı təqdim etdilər. H. İsaخانlı məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı. O, universitetdə yaradılmış təhsil mühitindən və onun özünəməxsus xüsusiyyətlərindən, bu təhsil sistemi vasitəsilə yalnız ixtisasına yiyələnmiş mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, universitetin professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi geniş miqyaslı tədbirlərdən ətraflı bəhs etdi.

Tələbələr çıxış edərək, universitet rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıqlarını bildirdilər, Xəzər Universitetinin andını söylədilər və xatirə şəkilləri çəkirdilər.

Mərasim universitetin Musiqi və incəsənət departamentinin tələbələrin iştirakı ilə hazırladığı konsert proqramı ilə müşayiət olundu.





TEMPUS LAYİHƏSİNİN MONİTORİNQI

Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət Məsələləri üzrə İcraçı Agentliyinin Tempus və Sənaye Ölkələri ilə İkitərəfli Əməkdaşlıq Departamentinin rəhbəri (Head of Unit of Tempus and Bilateral Cooperation with Industrial Countries of the European Commission) Klaus Haupt sentyabrın 26-da Xəzər Universitetində olmuşdur. O, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsa-xanlı ilə görüşmüşdür. Qonağı səmimi salamlayan H. İsa-xanlı ona Xəzər Universitetinin fəaliyyəti haq-qında ətraflı məlumat vermişdir. Xəzər Universitetinin Tempus layihələrində iştirakının və bu sahədə universitetin qazanmış olduğu təcrübənin əhə-miyyəti xüsusi olaraq vurğulanmışdır.

Görüşdən sonra Klaus Haupt Xəzər Universite-tinin koordinator olduğu "Curriculum Develop-ment and Capacity Building in the field of EU Studies" adlı Tempus layihəsinin monitorinqini aparmışdır. Layihənin koordinatoru Baba Bayramlı layihənin məqsədləri və icra vəziyyəti barədə geniş təqdimatla çıxış etmişdir. Klaus Haupt layihənin icrası ilə bağlı suallar vermiş, daha sonra isə geniş müzakirə aparılmışdır. H. İsa-xanlı, Tempusun Azərbaycandakı ofisinin rəhbəri (The Head of Na-tional Tempus Office in Azerbaijan) Pərviz Bağırov, Xəzər Universitetinin İnkişaf direktoru Rəziyə İsayeva və layihə üzrə tərəfdaş olan universitetlərin nümayəndələri monitorinq prose-sində iştirak etmişlər.



XƏZƏR UNİVERSİTETİ HAQQINDA KATALOQ ÇAP OLUNMUŞDUR

Xəzər Universiteti haqqında ingilis dilində "Khazar University" adlı kataloq çapdan çıxmışdır. 150 səhifəlik soraq kitabında universitet haq-qında ətraflı məlumat verilir. Mətnlər univer-sitetin həyatını əks etdirən fotolarla müşayiət olu-nur. Kataloqa Xəzər Universitetinin təsisçisi, Di-ректорlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsa-xanlı ön söz yazmışdır.

HTM - DƏ 4 AYLIQ TƏLİM KURSLARI BAŞA ÇATDI



ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə Xəzər Universitetinin birgə layihəsi olan və Humanitar və Sosial Elmlər fakültəsinin nəzdində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) dörd aylıq təlim kursları müvəffəqiyyətlə başa çatmışdır. Sentyabrın 28-də "İnsan hüquqları" kurslarını bitirən tələbələrə sertifikat təqdim olundu. Açıılış nitqi ilə çıxış edən Hüquq Tədris Mərkə-

zinin rəhbəri Cabir Xəlilov mərkəzin fəaliyyəti haqqında məlumat verdi və iştirakçıları təbrik etdi. Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət"i sədrinin müşaviri Nadir Adilov, Azərbaycan Hüquq Konsorsiumu layihəsinin rəhbəri Ramil İskəndərov və kursları bitirən iştirakçılar çıxış etdilər.

XƏZƏR UNIVERSİTETİ HAZIRLIQ MƏRKƏZİNİN MƏKTƏBLƏRDƏ TƏQDİMATI BAŞLANDI

Xəzər Universiteti Hazırlıq Mərkəzinin (XUHM) işçi heyəti sentyabr ayının 23-dən 27-dək Bakının Nizami rayonundakı 229, 61, 242 və 238 nömrəli orta məktəblərdə olmuşdur. XUHM direktoru Emin Rüstəmov, tədris hissə müdiri Ruslan Xəlilov müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən görüşlərdə universitetin hazırlıq mərkəzinin geniş təqdimatını keçirmişlər. Məktəblilərə XUHM haqqında broşürələr paylanmışdır. Görüşlərin nəticəsi olaraq XUHM-in fəaliyyəti məktəb kollektivlərində və şagirdlərdə böyük maraq doğurmuşdur.





XƏZƏR UNİVERSİTETİNDƏ FƏLSƏFİ-PSİXOLOJİ SEMİNARLARA START VERİLDİ

Sentyabrın 27-də Xəzər Universitetində universitetin Fəlsəfə və Psixologiya departamentlərinin birgə layihəsi olan fəlsəfi-psixoloji seminarlar silsiləsindən “Uzaq Şərq fəlsəfəsindən bilmədiklərimiz” adlı ilk elmi seminar keçirilmişdir. Seminarda universitetin, habelə digər təhsil ocaqlarının tələbələri, Xəzər Universitetinin müəllim heyəti, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlını iştirak etmişlər.

Universitetin Fəlsəfə və sosiologiya departamentinin müdiri Mail Yaqubov seminarı açaraq, Fəlsəfə və Psixologiya departamentlərinin təşkilatçılığı ilə

2013-2014-cü tədris ili müddətində keçirilməsi planlaşdırılan elmi seminarlar haqqında ümumi məlumat vermişdir. Sonra AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, dosent Müşfiq Şükürov Uzaq Şərq fəlsəfəsi, Konfutsi və Dzen Budizm təlimləri barədə geniş müəhazirə söyləmiş, iştirakçıların mövzu ilə bağlı suallarını izah etmişdir.

Tədbirin yekununda universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfüyə Sadıqova klassik musiqi xəzinəsindən bəzi parçaları ifa etmişdir.



TƏLİM KURSUNUN İŞTİRAKÇILARINA SERTİFİKATLAR TƏQDİM OLUNDU



Xəbər verdiyimiz kimi (“Xəzər Xəbər”, sentyabr 2013-cü il), Xəzər Universitetinin Təhsil Nazirliyinin sifarişli ilə həyata keçirdiyi “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitoring tədqiqatlarından istifadə” üzrə növbəti təlim kursu sentyabrın 23-28-də Təhsil Nazirliyinin və TQDK - nın əməkdaşları üçün təşkil olunmuşdu.

Təlimi Türkiyədən dəvət edilmiş, tanınmış mütəxəssis, beynəlxalq təlimçi Prof. Dr. Ata Tezbaşaran və Xəzər Universitetinin Təhsil fakültəsinin dekanı Dr. Elza Səmədova aparmışlar. Sentyabrın 28-də təlimə yekun vurulmuş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

(Təlim kursu haqqında əlavə materiallar səhifə 17-19-da)



TÜRKİYƏ UNİVERSİTETLƏRİNİN NÜMAYƏNDƏLƏRİ “XƏZƏR” DƏ

Oktyabrın 3-də Türkiyə universitetlərinin nümayəndələri – Sinop Universitetinin rektoru professor Recep Bircan, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç, Canik Başarı Universitetinin rektoru professor Yunis Bekdemir, Kastamonu Universitetinin rektoru professor Seyit Aydın, Canik Başarı Universitetinin prorektoru professor Reşit Özkanca, Canik Başarı Universiteti rektorunun müşaviri, dosent Hasan Hüseyin Satılmış, Qafqaz Universitetinin İctimai əlaqələr üzrə direktoru Mahir Rəhimov və digərləri Xəzər Universitetinin qonağı oldular. Qonaqları Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı salamladı.

Türkiyəli qonaqlar universitetləri haqqında geniş məlumat verdilər. Təhsil fakültəsinin dekanı, Dr. Elza Səmədova universitet haqqında geniş təqdimatla çıxış etdi və qonaqların suallarını cavablandırdı. Sonra Sinop, Kastomonu, Canik Başarı universitetləri ilə Xəzər Universiteti arasında ikitərəfli müqavilələr və Mövlanə proqramları çərçivəsində anlaşmalar imzalandı, xatirə şəkilləri çəkildi.

Görüşdə universitetin prorektorları professor Məhəməd Nuriyev, professor Rafiq Əhmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı professor Həsən Nıknəfs, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, İnsan resursları departamentinin müdiri Ülkər İsayeva, Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova iştirak etdilər. Görüşdən sonra qonaqların şərəfinə ziyafət verildi.



TEMPUS LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ

Xəzər Universitetində “Avropa İttifaqı araşdırmaları üzrə kurikulumların işlənilib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” (“Curriculum Development and Capacity Building in the field of EU Studies”) adlı Tempus layihəsi çərçivəsində beynəlxalq seminar keçirilmişdir. Seminar tərəfdaş universitetlər tərəfindən aparılmış kurikulumların təhlili prosesinin nəticələrinə həsr olunmuşdu.



Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsa-xanlı seminar iştirakçılarını səmimi salamlamışdır. O, Xəzər Universitetinin koordinator olduğu və Avropadan dörd, Azərbaycandan isə altı universiteti bir araya gətirən bu layihənin əhəmiyyətindən danışmış, seminar iştirakçılarına layihənin həyata keçirilməsi işində uğurlar arzulamışdır. Tempusun Azərbaycandakı ofisinin rəhbəri (The Head of National Tempus Office in Azerbaijan) Pərviz Bağirov öz çıxışında layihənin gedişindən razılığını bildirmiş və layihə ilə bağlı fəaliyyətlərin gerçəkləşməsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.



Layihənin koordinatoru Baba Bayramlı “Layihənin məqsədləri və təhlil prosesinin nəticələri” mövzusunda ətraflı çıxış etmiş, layihə üzrə ilk fəaliyyət olan kurikulumların təhlili prosesinin ümumi nəticələri ilə seminar iştirakçılarını tanış etmişdir.



BEYNƏLXALQ SEMİNAR

O qeyd etmişdir ki, meydana çıxan bir sıra çətinliklərə baxmayaraq, Avropa universitetlərinin nümayəndələri tərəfindən Azərbaycan universitetlərində və Azərbaycan universitetlərinin təmsilçiləri tərəfindən Avropa universitetlərində aparılan təhlil prosesini layihədə nəzərdə tutulduğu kimi tam həcmdə həyata keçirmək mümkün olmuşdur.

İtaliyanın Genuya Universitetindən (University of Genoa) Agostino Massa, Bakı Dövlət Universitetindən Kamran Eyyubov, Elmira İsmayılova, Fərhad Hüseynov, Azərbaycan Universitetindən İlkin Məmmədli, Bəxtiyar Bədəlov, Naxçıvan Dövlət Universitetindən Rəya Səfərova, Kamran Vəlizadə, Polşanın Lodz Sosial Elmlər Universitetindən (Lodz University of Social Sciences) Piotr Kinas, Portuqaliyanın Lusofona Humanitar Elmlər və Texnologiya Universitetindən (The Lusophona University of Humanities and Technology) Teresa do Rosario, Antonio Gameiro, Xəzər Universitetindən Rəşad Hüseynov, Aynur Cəfərova, Bakı Slavyan Universitetindən İrina Kunina və Mətin Məmmədli ayrı-ayrılıqda apardıqları təhlilə dair təqdimatla çıxış etmişlər.

Çıxışlardan sonra aparılan geniş müzakirə zamanı nəticələr ümumiləşdirilmiş və layihə üzrə gələcək fəaliyyətlərin istiqamətləri nəzərdən keçirilərək təsdiq olunmuşdur.





İRAN UNİVERSİTETİ İLƏ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI

Oktyabrın 7-də İranın Gorgan Kənd Təsərrüfatı və Təbii Sərvətlər Universitetinin rektoru professor Ramin Rahmani və Beynəlxalq əlaqələr üzrə rəhbəri, fəlsəfə doktoru Hassan Aslan Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı ilə görüşdülər. Görüşdə tədris iş-

ləri üzrə prorektor Məhəmməd Nuriyev də iştirak edirdi.

Tərəflər universitetlərarası əməkdaşlıq məsələlərini müzakirə etdilər, Gorgan Kənd Təsərrüfatı və Təbii Sərvətlər Universiteti ilə Xəzər Universiteti arasında müqavilə imzalandı, xatirə şəkilləri çəkildi.

KANADANIN ALBERTA UNİVERSİTETİNİN NÜMAYƏNDƏSİ "XƏZƏR"DƏ



Oktyabrın 7-də Kanadanın Alberta Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Dan Fridrix Xəzər Universitetində olmuşdur. O, universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı ilə görüşərək,

əməkdaşlıq imkanları barədə müzakirələr aparmışdır. Sonra D. Fridrix tələbələr qarşısında Kanadada təhsil almaq üçün təqaüd proqramları barəsində təqdimatla çıxış etmişdir.

2014-CÜ İL ÜÇÜN "XƏZƏR XƏBƏR" JURNALINA ABUNƏ ELANI

Xəzər Universitetinin elmi-kütləvi və ədəbi-publisistik nəşri olan "Xəzər Xəbər" jurnalı ayda bir dəfə (avqust ayından başqa) 80 səhifə həcmində və qismən rəngli çap olunur.

Jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində tələbə həyatı, təhsil yenilikləri, elm, sənət, ədəbiyyat, mədəniyyət, turizm və idmana aid müxtəlif materiallar və maraqlı xəbərlər dərc olunur.

2014-cü il üçün "Xəzər Xəbər" jurnalına "Azərmətbuatyayımı" ASC-nin şəhər və rayon mətbuat yayımı şöbələrində, "Qasid" ASC-nin xətti ilə isə aşağıdakı ünvanlarda dekabrın 25-dək abunə yazılmaq olar (1 illik abunə haqqı 22 manat, 6 aylıq abunə haqqı ilin birinci yarısında 12 manat, ilin ikinci yarısında 10 manatdır):

"Azərpoçt" MMC-nin Bakı Mərkəzi poçtu (Üzeyir Hacıbəyov küçəsi, 36), tel.: 493-33-66
1 saylı poçt (İstiqlaliyyət küçəsi, 35, İçərişəhər metrosunun yanı, İqtisadiyyat Universiteti ilə üzübüz), Tel.: 492-58-40

"Qasid" Açıq Səhmdar Cəmiyyəti (5-ci mikrorayon, Cavad xan küçəsi, 21, Memar Əcəmi metrosunun yanı, Tel.: 493-14-06; 493-16-43

"Xəzər Xəbər" jurnalına, həmçinin, "Metro-Servis" MMC-də abunə yazılmaq olar.
Tel.: 434-01-33; 434-93-01

"Xəzər Xəbər" jurnalını pərakəndə satışda "Metro-Servis" MMC-nin Bakı metropoliteni stansiyalarındakı köşklərindən almaq olar.



Abunə olun! Oxuyun! Bizə yazın!

“LAYİHƏLƏRİN YAZILIŞI VƏ İDARƏ OLUNMASI”
MÖVZUSUNDA TƏLİM



Oktyabrın 5-də Xəzər Universitetinin Karyera mərkəzi tələbələr üçün “Layihələrin yazılışı və idarə olunması” mövzusunda təlim keçirdi. Təlimçi Parabank eksperti Tamerlan Dəmirbəyli idi. Təlimdə tələbələrə müxtəlif mövzular haqqında layihələrin yazılma qaydası, onların həyata keçirilməsi prosesi, qrant qazanmağın yolları haqqında və s. mövzularda geniş məlumat verildi. Sonda tələbələrin sualları ətraflı cavablandırıldı.



YENİ DEKANIN TƏQDİMƏTİ



Oktyabrın 14-də Xəzər Universitetinin Mədəniyyət mərkəzində Mühəndislik və tətbiqi elmlər fakültəsinin yeni dekanı professor Həsən Niknəfs universitet əməkdaşlarına təqdim olundu. İdarəetmə və tələbə işləri üzrə prorektor professor Rafiq Əhmədov tədbiri açaraq, H. Niknəfsin əmək fəaliyyəti və elmi nailiyyətləri haqqında geniş məlumat verdi və yeni işində ona uğurlar arzuladı.

Sonra söz H. Niknəfsə verildi. O, Xəzər Univer-

sitetində işə başlamasından məmnun olduğunu, qarşıda duran məsələlərin birgə həllində əməkdaşların yardımına arxalanacağını bildirdi.

Tədbirin sonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Həmet İsxanlı da H. Niknəfs haqqında çıxış etdi, yeni dekana Xəzər Universitetindəki fəaliyyətində uğurlar arzuladı. Tədbir çay süfrəsi ilə başa çatdı.



bp TƏQDİMƏTİ

Oktyabrın 18-də Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün BP biznes görüşü keçirildi. Görüşdə şirkətin nümayəndələri – Fatimə Tagiyeva və digərləri tərəfindən 2012-2014-cü illərdə məzun olmuş və olacaq neft-qaz ixtisaslı tələbələrə iş imkanları, təqaüd proqramları və s. mövzularda geniş məlumat verildi. Tələbələrin sualları ətraflı cavablandırıldı.





XƏZƏR UNİVERSİTETİNDƏ BELÇİKA ALİMİNİN AÇIQ MÜHAZİRƏSİ

Oktyabrın 17-də Xəzər Universitetində Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Dr. Fabienne Bossuyt açıq müəhazirə oxuyub. Dr. Bossuyt Gent Universiteti (Belçika) Politologiya departamentinin nəzdində olan Avropa İttifaqı Araşdırmaları Mərkəzinin dosentidir. O, sentyabrın 16-dan oktyabrın 16-dək departamentdə tədqiqat işi aparmışdır.

Açıq müəhazirənin mövzusu "Şərqi Avropanın Avropa Birliyinə üzv dövlətlərinin Avropa Birliyi ilə postsovet ölkələrinin əlaqəsinə təsiri" idi. Dr. Bossuyt müəhazirəsində əvvəlcə Avropa

Birliyi və Avropa inteqrasiyası haqqında danışdı. Sonra Şərqi Avropanın Avropa Birliyinə üzv dövlətlərinin Avropa Birliyi ilə postsovet ölkələrinin əlaqəsinə təsiri nəticəsində bu ölkələrin Avropa Birliyi ilə əlaqəsinin gücləndirilməsini əhatə edən geniş tədqiqat layihəsini təqdim etdi.

Müəhazirənin sonunda Dr. Bossuyt Mərkəzi və Şərqi Avropanın AB-yə üzv ölkələrinin dövlət qulluqçularının və vəzifəli şəxslərinin Azərbaycanda AİT vinninq layihələrindəki iştirakına əsaslanaraq, Bakıda apardığı tədqiqat işinin nəticələri haqqında məlumat verdi.



Azercell TƏQDİMATI



Oktyabrın 18-də Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün Azercell biznes görüşü keçirildi. Görüşdə Azercell-in nümayəndələri tərəfindən kompüter mühəndisliyi, telekommunikasiya və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrə iş imkanları, təqəüd proqramları və s. mövzularda geniş məlumat verildi. Tələbələrin sualları ətraflı cavablandırıldı.

“SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİK” MÖVZUSUNDA TƏLİM



Oktyabrın 18-də Xəzər Universitetinin Karьера Mərkəzi tələbələr üçün “Sağlamlıq və Təhlükəsizlik” adlı təlim keçirdi. Təlimçi Rüşət Rüstəmov idi. Təlimdə tələbələrə iş sağlamlığı, təh-

lükəsizliyi, sağlamlıq və təhlükəsizlik planları və s. haqqında ətraflı məlumat verildi. Tələbələrə maraqlandıran suallar geniş izah olundu.



“EVİM SƏNSƏN” MÖVZUSUNDA SEMİNAR

Oktyabrın 18-də Xəzər Universiteti Fəlsəfə və Psixologiya departamentlərinin birgə layihəsi olan fəlsəfi-psixoloji seminarlar silsiləsindən növbəti “Evim sənsən” mövzusunda seminar keçirilmişdir. Seminarda universitetin, habelə digər təhsil ocaqlarının tələbələri, Xəzər Universitetinin müəllim heyəti, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı iştirak etmişlər.

Universitetin İnsan resursları departamentinin direktoru, həmçinin Psixologiya departamentinin müəllimi Ülkər İsayeva seminarı açaraq, iştirakçıları salamlamış və mühazirəçini auditoriyaya təqdim etmişdir. Sonra AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, psixoloq Elnur Rüstəmov

ailə-məişət mövzusunda, gənclərin dövrümüzdə rastlaşdıqları ailə problemləri barədə geniş mühazirə söyləmiş, iştirakçıların mövzu ilə bağlı suallarını izah etmişdir.





GƏNCLƏR FONDUNUN QRANT MÜSABİQƏSİNİN TƏQDİMATI KEÇİRİLDİ



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu oktyabrın 18-də Xəzər Universitetində yaşı 14-29 arası olan fiziki şəxslər üçün elan edilmiş qrant müsabiqəsinin şərtləri haqqında təqdimat keçirdi. Universitetin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Dr. Muxtar Hacızadə tədbir haqqında qısa məlumat verdikdən sonra Fondun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov müsabiqənin şərtləri haqqında geniş məlumat verdi. Qeyd olundu ki, fond tərəfindən qrant müsabiqəsi elan olunandan sonra belə təqdimat ilk olaraq Xəzər Universitetinin tələbələri və "Dünya" məktəbinin şagirdləri üçün təşkil olunmuşdur və onlara bildirildi ki, layihələrin qəbulu üçün son tarix noyabrın 18-dir. Sonda iştirakçıların sualları cavablandırıldı.



AZƏRBAYCAN
GƏNCLƏR FONDU



“DÜNYA” MƏKTƏBİ



“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi



“Dünya” məktəbi Azərbaycanda analoqu olmayan ümumi təhsil verən tam orta məktəbdir. Burada intellektual, kulturoloji, aksioloji keyfiyyətlərə yiyələnmiş müasir gənclər yetişdirilir. Məktəbdə hökm sürən intizama, davranış normalarına riayət mədəniyyəti, öyrənci azadlığı, müstəqilliyi və təşəbbüskarlığı, xeyriyyəçilik, humanizm, əxlaqi-mənəvi dəyərlərin təcəssümü öyrənciləri ləyaqətli Vətən övladı kimi hazırlayırsa, İBO dünya sistemində təhsil, beynəlxalq hüquq və imtiyazlar bərabərliyi onları dünyanın ən inkişaf etmiş ölkələrində təhsil ala, işləyə bilən dünya insanına çevirir.

Mən deyərdim ki, “Dünya” məktəbi Xəzər Universitetinin dünyaya baxış pəncərəsi, çıxış qapısıdır...

Professor Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri

“DÜNYA” MƏKTƏBİNDƏ YUBİLEY ŞƏNLİKLƏRİ

Oktyabr ayının 18-də “Dünya” məktəbində yaddaqalan günlərdən biri idi: məktəb kollektivi 5 yubilyarının doğum gününü qeyd etmək üçün bir yerə toplaşmışdı. Dil - ədəbiyyat müəllimi Aydın Qənbərov, məktəbin direktor müavini Aləmzar Cabbarova, biologiya müəllimi Səadət Xudaverdiyeva, fizika müəllimi Əlihüseyn Dövlətov və ibtidai sinif müəllimi Gülnarə İbrahimovanın yubiley yaşları məktəb kollektivi tərəfindən təntənə ilə qeyd edildi.

Məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Çiçək Qaracayevanın açılış sözlərindən sonra yubilyarların şərəfinə tort kəsildi, onlara gül dəstələri təqdim olundu. Məktəbin direktoru Mərufə Mədətli və Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva yubilyarları xoş sözlərlə təbrik etdilər. Onların məktəbdəki fəaliyyətləri yüksək qiymətləndirildi, çətin və şərəfli işlərində onlara uğurlar arzulandı.





Three years ago, Khazar University's affiliate Dunya School started to offer the IB Diploma programme. The school has developed greatly over the past 3 years, including learning to put a strong emphasis on character building among the students. The students have followed an international curriculum different from the national one. The IB program broadened their horizons and inspired them to become internationally-minded and tolerant students who acquire the skills necessary to conduct research. The IB curriculum encouraged

the students to enjoy learning and explore concepts of local and global significance. In this period, Dunya IB School has made great strides on an exciting journey to create a rich learning environment where students grow holistically and become future-ready. The school is committed to providing students with an integrated learning experience through national and international programmes.

Continued on page 78





The experience with the IB Diploma Programme gave the school an idea to open a new primary class which follows an international curriculum.

I am pleased to announce that this year Dunya School has opened its doors to primary school students who choose to study in English. We know that it is a challenging task for a local school to

teach an international curriculum, but we believe that we are uniquely suited to overcome all the related difficulties. We anticipate success in preparing our students from an early age to become global citizens.

*Rena Hasanova
IB coordinator*



*Materialları "Diünya" mæktæbinin müællimi
Mædinæ Karahan çapa hazırlamışdır*